

TƏSVİRİ

Bu [Electric Heating Tea Leaf Dryer](#) 16 ələk qabı var, hər nimçənin diametri 110 sm, ümumi qurutma sahəsi 14,5 m²-dir. Bir partiyaya 60-75 kq yaş çay emal edə bilər. Bütün maşının 50%-dən çoxu modul dizaynı, toplu sifarişlər üçün daha qısa istehsal müddəti və hissələrin daha asan dəyişdirilməsini qəbul edir. Qapını açmaq və bağlamaq üçün daha rahat, davamlı və daha yaxşı möhürlənmiş konteyner qapısı tokası quruluşunu qəbul edən sənayedə ilk olan cüt qapı tipli çay qurutma maşını. İkili temperatur nəzarət dizaynı, həddindən artıq temperaturun çaya zərər verməsinin qarşısını almaq üçün temperatur həddi aşdıqda gücü avtomatik olaraq kəsir. Mikrokompyuter temperatur nəzarət strukturundan istifadə edərək, temperatur nəzarətinin qüsursuz olmasını və yüksək temperatura görə çaya zərər verməyəcəyini təmin etmək üçün mexaniki temperatur limiti modulunun əlavə edilməsi.

ÜSTÜNLÜK

1. Dönər qurutma dizaynı, çay yarpaqları bərabər qızdırılır və daha tez quruyur;
2. Paslanmayan poladdan ələk qablarının istifadəsi çay istehsalının təmizliyini təmin edərək, zərərli maddələr çıxarmayacaq;
3. Yüksək möhkəm polad menteşələrdən və qapı tutacaqlarından istifadə etməklə maşının istismar müddəti digər şirkətlərlə müqayisədə 40% artırılır;
4. Patentli hava kanalı dizaynı hər bir ələk qabının alt hissəsinin havaya daxil olmasına imkan verir ki, bu da çaydakı nəmi tez bir zamanda çıxarır və qurutma səmərəliliyini artırır.

TƏTBİQ

[Tea Dryer Machine](#) qara / yaşıl / oolong / ağ / tünd / bitki çayının emalı üçün uyğundur, yuxarıda göstərilən çay istehsalı üçün tələb olunan iş vaxtı aşağıdakılardır.

Çay Növü	Temperatur	İş vaxtı
Qara çay	80-120 °C	20-60 Dəqiqə
Yaşıl çay	80-120 °C	20-60 Dəqiqə
Ağ çay	80-120 °C	20-60 Dəqiqə
Oolong çayı	80-120 °C	20-60 Dəqiqə
Bitki mənşəli çay	80-120 °C	20-60 Dəqiqə

Yuxarıda göstərilən məlumatlar yalnız istinad üçündür və xüsusi emal müddəti faktiki vəziyyətə uyğun olaraq müəyyən edilməlidir.

SPESİFİKASIYA

[Double-door Tea Dryer Machine](#) spesifikasiya siyahısı:

Model	DL-6CHZ-14
Ölçü	143×163×2320 mm
Gərginlik	380V 50HZ

Qızdırıcı element		Elektrikli istilik teli
Ümumi istilik gücü		18,0 KVt
Qızdırıcı elementlər qrupu		3 Qrup
Fan motoru	Güc	0,75 KVt
	Sürət	1400 rpm
	Nominal gərginlik	380 V
Palet fırlanan mühərrik	Güc	40 Vt
	Sürət	1250 rpm
	Nominal gərginlik	220 V
Paletin fırlanma sürəti		6 rpm
Palet növü		Dəyirmi
Effektiv qurutma sahəsi		14,5 m ²
Qurutma paletinin sayı		16
Dəstə başına tutum		60-75 kq/saat

Model	6CHZ-2	6CHZ-5	6CHZ-9	6CHZ-14	6CHZ-34
Tablaların Miqdarı	10 ədəd	14 ədəd	16 ədəd	16 ədəd	36 ədəd
Tablaların diametri	50 sm	70 sm	90 sm	110 sm	110 sm
Qurutma sahəsi	2 m ²	5 m ²	9 m ²	14 m ²	34 m ²
Tutum	6-8 kq	15-20 kq	27-36 kq	60-75 kq	102-136 kq

Xüsusi ehtiyacınız varsa, müştərilərin ehtiyaclarına uyğun olaraq fərdiləşdirilə bilər.

FOTOLAR



力. 的...
↓

Rotary Tea Dryer

DL-6CHZ-14

Voltage : 380V 50HZ
Heating Power : 18 kw
Tray Layers : 16 Layers
Tray Diameter : 110 cm
For All Kind Tea

60 kg Per Batch
Drying Area : 14.5m²
Stainless Steel Trays



L:143cm W:163cm H:232cm

Website: delijx.com Email: info@delijx.com
WhatsApp/ WeChat/ Tel: 0086-18120033767









ƏLAQƏ

Əgər bu məhsulla maraqlanırsınızsa, qiymətini öyrənmək üçün bizimlə əlaqə saxlayın.



↑ ↑ Ən son qiyməti birbaşa əldə etmək üçün ikona klikləyin ↑ ↑



Quanzhou Deli Agroforestrial Machinery Co., Ltd.

12# Dongqing Road, Chengxiang Town,

Anxi County, Quanzhou, Fujian, China (Mainland)

WhatsApp / WeChat: 0086-18120033767

Email : info@delijx.com

Web: www.delijx.com

↓ ↓ Aşağıda əlaqə məlumatlarınızı da qoya bilərsiniz. Adətən sizinlə təxminən 10 dəqiqə ərzində əlaqə saxlayırıq ↓ ↓